

QISACIQ AZƏRBAYCAN TÜRKCƏSİ HAQQINDA

**Seçib Yenidən Sahmanlayan:
Küyülü Səid Nəccari**

Önsöz

Əlinizdəki yazının hədəfi Azərbaycan Türkçəsinin səsbilimi və qramerinin əsaslarını öyrətməkdir. Bu yazını oxumaqla Azərbaycan Türkçəsi haqqında təməl bir bilgiyə sahib olacaqsınız.

İçindəkilər:

1-ci Dərs: Əlifba.....	3
2-ci Dərs: Səs.....	5
3-cü Dərs: Kar və Cingiltili Səssizlər	6
4-cü Dərs: Qalın və İncə Səslilər	7
5-ci Dərs: Dodaqlanan və Dodaqlanmayan Səslilər.....	8
6-ci Dərs: Səsli Uyğunluğu (Ahəng) Qanunu	9
7-ci Dərs: Ardıcılıq Qanunu	10
8-ci Dərs: Heca.....	11
9-cu Dərs: Sözlərin Son Hərfi.....	12
10-cu Dərs: Söz və Onun Quruluşu.....	13
11-ci Dərs: Düzəltmə Sözlər və Sözdüzəldici Şəkilçilər.....	14
12-ci Dərs: Mürəkkəb Sözlər və Onların Yazılışı	15
13-cü Dərs: Şəkilçilərin Növləri	16
14-cü Dərs: Şəkilçilərin Yazılışı	17
15-ci Dərs: Nitq Bölümləri	18
16-ci Dərs: İsim (Ad)	19
17-ci Dərs: İsimlərin Quruluşca Növləri	20
18-ci Dərs: İsimlərdə Bağlılıq	23
19-cu Dərs: İsmin Halları	26
20-ci Dərs: Bağlılıq və Hal Şəkilçiləri Birlikdə.....	29
21-ci Dərs: İsimlərdə Xəbər Əlaməti	32
22-ci Dərs: Sifət	34
23-cü Dərs: Sifətlərin Dərəcəsi	38
24-cü Dərs: Say	40
25-ci Dərs: Əvəzliklər	41
26-ci Dərs: Eyləm	43
27-ci Dərs: Anasöz	45
28-ci Dərs: Eyləmin Danması	46
29-cu Dərs: Tə'sirli və Tə'sirsiz Eyləmlər	47
30-cu Dərs: Eyləmlərin Növü	49
31-ci Dərs: Eyləmlərdə Zaman	51
32-ci Dərs: Eyləmlərdə Bitişən Şəxs Əvəzlikləri	55
33-cü Dərs: Eyləmin Şəkilləri	56
34-cü Dərs: Eyləmin Ümumi Şəkilləri	59
35-ci Dərs: Eyləmlilik Bağlamalar	60
36-ci Dərs: Zərf	62
Qaynaqça:	63

1-ci Dərs: Əlifba

Azərbaycan Türkçəsi, indiyəcən, üç əlifbada yazılıbdır. Quzey Azərbaycanda Ərəb, Kiril və Latın əlifbalarında, Güney Azərbaycanda isə, yalnız, Ərəb əlifbasında yazılıb. Burada üç əlifbanın üçü də, örnəklərlə gətirilir.

LATIN		КИРИЛ		عرب	
A a	ana	А а	ана	آن	ا
B b	baba	Б б	баба	بaba	ب
C c	can	Ч ч	чан	جان	ج
Ç ç	çay	Ч ч	чај	چای	چ
D d	dar	Д д	дар	دان	د
E e	ev	Е е	ев	ائو	أئزى
Ә ә	ət	Әә	әт	ات	ات
F f	fal	Ф ф	фал	فال	ف
G g	get	Ҝ ҝ	кет	گئت	گ
Ğ ğ	ağ	Ғ ғ	ағ	آغ	غ
H h	hara, hal	Ҥ ҥ	һара, һал	هارا، حال	ه
X x	xal	Х х	хал	حال	خ
I i	işiq	Ӯ ӻ	ышыг	ايشيق	ي
İ i	isti	И и	исти	ايگيد	ي

LATIN		КИРИЛ		عرب	
J j	jel	Ж ж	жел	ژئل	ڏ
K k	kiçik	К к	кичик	کیچیک	ڪ
Q q	qan	Г г	ган	قان	ڧ
L l	lal	Л л	лал	لال	ڸ
M m	mən	М м	мән	من	۾
N n	nənə	Н н	нәнә	ننه	ڻ
O o	otaq	О о	он	اون	اوْ
Ö ö	öz	Ө ө	өз	اُز	اوْ
P p	pay	П п	пай	پای	ٻ
R r	artıq	Р р	артыг	آرتیق	ر
S s	sən, saniyə, sabun	С с	сән, санијә, сабун	سن، ثانية، صابون	س س ث ث ص ص
Ş ş	şal	Ш ш	шал	شال	ش ش
T t	tar, tayfa	Т т	тар, тајфа	تار، طایفا	ت ت ط
U u	umud	Ү ү	үмүд	اومود	اوْ
Ü ü	üst	Ү ү	үст	اوست	او و
V v	vətən	В в	вәтән	وطن	و
Y y	yar	Ј ј	јар	يار	ي ي
Z z	zığ, zillət, zərbə, zalim	З з	зығ, зиллэт, зэрбә, залим	زیغ، ذیللت، ضربه، ظالیم	ز د ص ض ڏ
'	şə'r	'	шे'р	شعر	ع ع أ

Aşağıdakı cümləni üç əlifbada yazılıq:

- Azərbaycan bizim vətənimizdir.
- Азәрбајҹан бизим вәтәнимиздир.

- آذربایجان بیزیم وطنیمیزدیر.

2-ci Dərs: Səs

Azərbaycan Türkçəsində səslər iki yerə bölünür: səslilər və səssizlər. Səsliləri tələffüz edəndə, hava azad şəkildə ağızdan çıxır. Azərbaycan Türkçəsində doqquz səsli vardır:

- **Aa:** adam
- **Ee:** ev
- **Əə:** əl
- **Iı:** qız
- **İi:** dil
- **Oo:** yol
- **Öö:** göz
- **Uu:** duz
- **Üü:** üz

Səssizlərin tələffüzündə, hava axını ağızdan çıxanda, bir maneyə rast gəlir. Azərbaycan Türkçəsində 23 səssiz vardır:

B, C, Ç, D, F, G, Ğ, H, X, J, K, Q, L, M, N, P, R, S, Ş, T, V, Y, Z.

3-cü Dərs: Kar və Cingiltili Səssizlər

Azərbaycan Türkçəsinin səssizləri ya kar ya da cingiltili olur.

Kar səssizləri tələffüz edəndə, səs telləri titrəmir və səs eşidilmir: **p, t, k** kimi.

Cingiltili səssizləri tələffüz edəndə, səs telləri titrəyir və səs eşidilir: **b, n, z** kimi.

Azərbaycan Türkcəsində kar səssizlərə nisbət, cingiltili səssizlər çox işlənir.

4-cü Dərs: Qalın və İncə Səslilər

Azərbaycan Türkçəsində olan səslilərdən dördü qalındır:

- **a**
- **i**
- **o**
- **u**

Bu səsliləri deyəndə, dil arxa tərəfdə yuxarı qalxır və səs qalın çıxır. Bunlara dilarxası vəya qalın səslilər deyilir.

Qalan beş səsli incədir:

- **e**
- **ə**
- **ı**
- **ö**
- **ü**

Bu səsliləri deyəndə, dilin qabaq bölümü öndamaqda qalır və səs incə çıxır. Bunlara incə səslilər deyilir.

Səslilərdən **o**, **ö**, **e**, **ə**sl Türk sözlərində birinci hecada gələ bilər.

"Azərbaycan Türkçəsinin səsliləri qıсадır."

5-ci Dərs: Dodaqlanan və Dodaqlanmayan Səslilər

Səslilərin bə'zisini deyəndə, dodaqlar girdələşib irəli uzanır. Belə səslilərə dodaqlanan səslilər deyilir:

- o
- ö
- u
- ü

Qalan beş səslini deyəndə dodaqlar təbii halda qalır və səs tələffüzünə qatılmır. Bunlara dodaqlanmayan səslilər deyilir:

- a
- e
- ə
- i
- ı

6-cı Dərs: Səsli Uyğunluğu (Ahəng) Qanunu

Əsl Türk sözlərində, səslilər ya incə olar ya da qalın. Demək, bir sadə sözdə səslilərin hamısı bir cinsdən olmalıdır.

Sözlərdə qalın vəya incə səslilərin bir cinsdən olmasına səsli uyğunluğu (ahəng) qanunu deyilir, örnək-lər:

- **qalın:**

- **oyun**
- **aqaq**
- **dodaq**
- **yoldaşlıq**
- **vurğun**

- **incə:**

- **evli**
- **eşik**
- **süpürgə**
- **kəndçi**
- **dırşək**
- **ödəmək**

7-ci Dərs: Ardıcılıq vəya Səslilərin Bir-birinin Dalınca Gəlməsi Qanunu

Əsl Türk sözləri, səslilər müəyyən tərtiblə düzüləndə, düzəlir.

Bu tərtibə, ardıcılıq vəya səslilərin bir-birinin dalınca gəlməsi qanunu deyilir.

Demək, bu dilin sözünün birinci səslisini bilsək, səslili uyğunluğu qanunu yardımı ilə, sonrakı hecalarda gələn səsliləri də tə'yin edə bilərik.

Örnək:

- **getdikcə**
- **dondurma**
- **tökülmək.**

8-ci Dərs: Heca

Sözlər parça-parça deyilir; hər parça bir hecadır və hər hecada bir səsli vardır:

- **birhecalı**: at, göz
- **ikihecalı**: ana, qoçaq
- **üçhecalı**: qardaşlıq, dumanlıq
- **dördhecalı**: yazılılıq, Azərbaycan
- **beşhecalı**: Azərbaycanlı, yaşıllaşdırmaq

Azərbaycan Türkçəsinin əsl sözlərini nəzərə alaraq, beş növ heca görürük :

1. **Tam açıq heca**: sözün əvvəlində gələr və yalnız bir səslidən ibarət olar, örnək: a + na, a + çıq.
2. **Açıq heca**: bir səssizlə bir səslidən ibarətdir və sözün hər yerində gələ bilər, örnək: ba + ba, bi + bi.
3. **Qapalı heca**: bir səsli ilə bir səssizdən qurulan hecadır. Bu heca sözün hər yerində gələ bilər, örnək: at, üç.
4. **Tam qapalı heca**: iki səssizin arasında bir səslidən ibarət olan hecadır. Bu heca sözün hər yerində işlənir, örnək: bal, gül.
5. **İkinci tam qapalı heca**: üç səssiz və birinci səssizdən sonra gələn bir səslidən ibarət olan hecadır. Sonrakı iki səssizdən biri mütləq cingiltili olmalıdır, örnək: sərt, qurd.

9-cu Dərs: Sözlərin Son Hərfi

Azərbaycan Türkçəsinin sözləri eşidildiyi kimi yazılır:

1. Axırı "q" ya "ğ" vəya "x" tələffüz olan sözlər, əgər təkhecalı olsalar, "ğ" ya "x" və əgər iki vəya çoxhecalı olsalar, "q" şəklində yazılırlar. Örnək: cox, yağ, bax, zığ, uşaq, qaçmaq.
2. Qalın səsli anasözlər (məsdər) "q", incə səslilər isə "k" ilə bitər, örnək: yazmaq, olmaq, yemək, sönəmək.
3. Sözlərin axırındakı "q" hərfi, iki səsli arasına düşsə, "ğ" hərfinə çevrilər, örnək: uşaq + i → uşağı.
4. İki vəya çox hecalı sözlərin sonundakı "t" hərfi, iki səsli arasına düşəndə, "d" hərfinə çevrilər. Örnək: qaçırt + ır → qaçırdır, unut + ur → unudur.
5. Sözlərin sonundakı "k" hərfi, iki səsli arasına düşəndə, "g" vəya "y" hərfinə çevrilir. Örnək: çörək + i → çörəyi (çörəgi), əmək + i → əməyi (əməgi).

10-cu Dərs: Söz və Onun Quruluşu

Sözlər quruluşlarına görə üç cür olur:

1. Sadə sözlər: həmişə sabit qalıb, təklikdə anlamı (mə'na) olan, bir hərfi düşsə anlamını itirən sözlərə sadə sözlər deyilir.

Örnək: ana, bacı, divar.

2. Düzəltmə sözlər: bir sadə söz və sözdüzəldən şəkilcidən ibarət olan sözlərə, düzəltmə sözlər deyilir.

Örnək: vətəndaş → vətən + daş, atlı → at + lı.

3. Mürəkkəb sözlər: iki vəya neçə kökdən düzələn sözlərə, mürəkkəb sözlər deyilir.

Örnək: istiot → isti + ot, əlüzyuyan → əl + üz + yuyan.

"Sözün dəyişilməyən və müstəqil anlamı olan bölümünə, kök deyilir."

"Sözün dəyişən və müstəqil işlənməyən bölümünə, şəkilçi vəya ək deyilir."

11-ci Dərs: Düzəltmə Sözlər və Sözdüzəldici Şəkilçilər

Yeni söz düzəltmək üçün, köklərə artırılan şəkilçilərə, sözdüzəldici şəkilçilər deyilir.

Örnək:

gözlük

gözlü

gözətçi

gözsüz

Yuxarıdakı örnəklərdə "göz" sözünə çeşidli (müxtəlif) şəkilçilər qoşmaqla, cürbəcür sözlər yaranır.

12-ci Dərs: Mürəkkəb Sözlər və Onların Yazılışı

Mürəkkəb sözlər, aşağıdakı qaydalarla yaranır:

1. İki və hərdən üç sadə sözün birləşməsindən,

örnək: Düz Küyü, qaraqaş, uzunburun

2. Yaxınanlımlı iki sözün birləşməsindən,

örnək: ev-eşik, üst-baş, çal-çağır

3. Eyni sözlərin təkrarı ilə,

örnək: üzbəüz, baş-başa

4. Ziddanlımlı sözlərin birləşməsindən,

örnək: yer-göy, gecə-gündüz

13-cü Dərs: Şəkilçilərin Növləri

Azərbaycan Türkcəsində şəkilçilər görəvlərinə (vəzifə) görə iki yerə bölünür:

1. Sözdüzəldici şəkilçilər: bə'zi şəkilçilər, sözə artırılanda, o sözün anlamını dəyişib yeni-anlamlı söz yaradar. Belə şəkilçilərə, sözdüzəldici şəkilçilər deyilir.

Örnək:

-çı → **boyaqcı**,
-suz → **susuz**,
-li → **yeməli**,
-lıq → **ağalıq**

2. Sözdəyişdirici şəkilçilər: bə'zi şəkilçilər sözə artırılanda, onun yalnız zahirdəki şəklini dəyişib, anlamında heç bir dəyişiklik yaratmır. Belə şəkilçilərə, sözdəyişdirici şəkilçilər deyilir.

Örnək:

-da → **dağda**,
-dən → **Küydən**,
-a → **yoldaşa**,
-yə → **dərəyə**

14-cü Dərs: Şəkilçilərin Yazılışı

1. Sözlərin son səslisinin ancaq qalın vəya incəliyinə bağlı olan şəkilçilər, iki şəkili olur. Belə şəkilçilərin qalınlarında "a" incələrində isə "ə" səslisi işlənir. Örnək:
 - a. qalın sözdəyişdirici şəkilçilər: -lar → **qapılar**, -da → **dağda**, -dan → **uşaqdan**
 - b. incə sözdəyişdirici şəkilçilər: -lər → **evlər**, -də → **gündə**, -dən → **çiçəkdən**
 - c. qalın sözdüzəldici şəkilçilər: -ma → **qalma**, -an → **yanan**
 - c. incə sözdüzəldici şəkilçilər: -mə → **gülmə**, -ən → **sevinən**
2. Sözün son səslisinin qalın vəya incəliyi, ha belə dodaqlanan vəya dodaqlanmayan olmasına bağlı olan şəkilçilər dördcəşidli olur. Belə şəkilçilərin qalınlarında, səsli uyğunluğu qanununa görə "/" və ya "ü", incələrində isə "i" və ya "ü" işlənir, örnək:
 - a. qalın sözdəyişdirici şəkilçilər: -ı → **qarpıızı**, -in → **qarpızıñ**, -u → **duzu**, -un → **duzun**
 - b. incə sözdəyişdirici şəkilçilər: -i → **dili**, -in → **dilin**, -ü → **günü**, -ün → **günün**
 - c. qalın sözdüzəldici şəkilçilər: -lıq → **yaylıq**, -sız → **paltarsız**, -luq → **qonşuluq**, -suz → **odunsuz**
 - c. incə sözdüzəldici şəkilçilər: -lik → **kölgəlik**, -siz → **evsiz**, -lük → **gözlük**, -süz → **gülsüz**

15-ci Dərs: Nitq Bölümləri

Hər dilin sözləri çeşitli bölmələrə bölünür. Onlara nitq bölmələri deyilir.

Azərbaycan Türkçəsində on cür nitq bölümü vardır. Bunlardan bə'zisinin mətndən eşikdə, müstəqil anlamı olur. Bunlara əsas nitq bölmələri deyilir. Azərbaycan Türkçəsində yeddi cür əsas nitq bölümü var:

1. **isim:** ana, vətən
2. **sifət:** ağı, böyük
3. **say:** bir, iki
4. **əvəzlik:** mən, sən
5. **eyləm (fe'l):** yazdım, gedirəm
6. **zərf:** yavaş, diqqətlə
7. **nida:** ax! hoy!

Mətndən eşikdə müstəqil anlamı olmayan nitq bölmələrinə, köməkçi nitq bölmələri deyilir.

1. **qoşma:** sarı, -dək, kimi, görə
2. **bağlayıcı:** həm, da, yoxsa, ancaq
3. **ədat:** ki, -mi, bəs, ha

16-cı Dərs: İsim (Ad)

Şeylər və kimsələrin adını bildirən sözlərə, isim deyilir:

- özəl (xüsusi) isimlər**: varlığı tək olan şeyləri bildirən sözlərə deyilir, örnek: *Savalan, Babək, Təbriz*.
- genəl (ümumi) isimlər**: cinsibir şeylərin ümumi adı olan sözlərə deyilir, örnek: *adam, kitab*.
- mücərrəd isimlər**: maddə xaricində olan və əllənmə- yən şeylərin adına deyilir, örnek: *yaxşılıq, qoçaqlıq*.
- mücərrəd olmayan isimlər**: canlılar və cansızların adına deyilir, örnek: *su, quş*.
- təklik isimlər**: isimlərin çoxu, sonunda toplu (cəm) əlaməti olmayanda, tək bir şeyi bildirir. Belə isimlərə, təklik isimlər deyilir, örnek: *ata, ev*.
- çoxluq isimlər**: sonunda toplu əlaməti olmayanda da çoxluğu bildirən adlara deyilir, örnek: *el, ulus, sürü*.
- isimlərin toplusu**: Azərbaycan Türkçəsində isimlərin toplu əlaməti, ikiçəşidli "-lar, -lər"-dən ibarətdir. İsmi son səslisi qalın olsa "-lar", incə olsa "-lər"-dən yararlanarlar, örnek: *dost* → *dostlar*, *qarpız* → *qarpızlar*, *cöl* → *cöllər*, *gəmi* → *gəmilər*.

17-ci Dərs: İsimlərin Quruluşca Növləri

1. Sadə isimlər: bir kökdən ibarət olan və bir hərfi düşəndə anlamını itirən isimlərə, sadə isimlər deyilir, örnək: *çörək, at*.
2. Düzəltmə isimlər: bir kök və bir vəya bir neçə södüzəldici şəkilcidən əmələ gələn isimlərə, düzəltmə isimlər deyilir.

Çağdaş Azərbaycan Türkçəsinin standard şivəsində var olan düzəltmə isimlər:

- i. Türkçə şəkilçilərlə düzələnlər:
-lıq, -lık, -luq, -lük: *dağlıq, çərçilik, ucuzluq, düzlük*
-ça, -çə: *qazanca, dəftərçə*
-laq: *duzlaq, çaylaq*
-çı, -çi, -cu, -çü: *yazıcı, çörəkçi, odunçu, üzümçü*
-lı, -li, -lu, -lü: *dadlı, evli, duzlu, sözlü*
-daş: *yoldaş, əməkdaş, vətəndaş*
-cılq, -cik, -cuq, -cük, -ciğaz, -ciyəz: *anaciq, evcik, yavrucuq, gözcük, qızçıqaz, nənəciyəz*
- ii. Fars və Ərəb dillərindən alınmış şəkilçilərlə həmən dillərdən alınmış sözlərdən düzələn düzəltmə isimlər:
-iyət: *ziddiyyət, şəxsiyyət*
-yat, -at: *ədəbiyyat, tə'limat*
-iyə: *səviyyə, fərziyyə*
-i, -vi: *Xaqani, Gəncəvi*
-dar: *eldar, havadar*

- iii. Avropa dillərindən alınmış şəkilçilərlə həmən dillərdən alınmış sözlərdən yaranan düzəltmə isimlər:
- izm:** *idealizm* **-ist:** *maşınist* **-ik:** *akademik, biolijik*
- iv. Türkçə şəkilçilərlə həmən dilin eyləmlərindən düzələn isimlər:
- ıq, -ık, -uq, -ük:** *qatıq, bilik, qoruq, hörük*
- ış, -iş, -uş, -üş:** *qaçış, gəliş, uçuş, görüş*
- ma, -mə:** *vuruşma, sözmə*
- aq, -ək, -q, -k:** *yataq, sürək, daraq, ələk*
- caq, -cək:** *sancaq, yelləncək*
- ım, -im, -um, -üm:** *yığım, içim, udum, ölüm*
- qa, -gə:** *qovurqa, süpürge*
- ar, -ər:** *açar, gülər*
- tı, -ti, -tu, -tü:** *qışkırtı, göyərti, gurultu, üzüntü*
- qın, -kin, -qun, -gün, -ğın, -ğun:** *basqın, kəskin, tutqun, süzgün, dalğın, vurğun*
- sı, -ki, -qu, -gü, -ğı, -ğu:** *asrı, seçki, pusqu, bölgü, çalğı, sorğu*
- ın, -in:** *axın, biçin*
- ı, -i, -u, -ü:** *yazı, çəki, pozu, ölçü*
- ıcı, -ici, -ucu, -ücü:** *satıcı, bilici, sorucu, bölücü*
- ınc, -inc, -unc, -ünc:** *qaxıncı, sevıncı, qorxuncı, gülüncü*
- acaq, -əcək:** *yanacaq, siləcək*
- cə:** *düşünce*

-gəc: *süzgəc*
-ac, -əc: *tıxac, döyəc*
-ır: *gəlir*
-ıç: *ayrıç*
-ıntı, -inti, -untu, -üntü: *qazıntı, əzıntı, ovuntu, çöküntü*
-maz, -məz: *solmaz, sönməz*

3. Mürəkkəb isimlər: iki vəya neçə müstəqil sözdən əmələ gələn sözlərə, mürəkkəb isimlər deyilir.

- i. iki müstəqil sözdən yarananlar: *Böyükağa, hacileylək*
- ii. bir sözün təkrarından əmələ gələnlər: *qala-qala, deyə-deyə*
- iii. anlamca zidd olan iki sözün birləşməsindən əmələ gələnlər: *var-yox, az-çox*
- iv. bir anlamlı və bir anlamsız sözün birləşməsindən əmələ gələnlər: *adam-madam, qız-mız*

18-ci Dərs: İsimlərdə Bağlılıq

Bir şeyin bir şəxsə bağlı və ya aid olduğunu bidirmək üçün, o şeyin isminin axırına müəyyən şəkilçilər artırılar.

1. Birinci tək şəxsə bağlı olanda:

- i. bağlı olan tək şey səssiz ilə bitsə, bağlılıq əlaməti dördçəşidli “-im, -im, -um, -üm” olar, **örnək:** *kitabım, Təbrizim, duzum, gülüm.*
- ii. bağlı olan tək şey səslili ilə qurtarsa, yuxarıdakı şəkilçilərin ilkin səslisi düşər, **örnək:** *anam, nənəm, quzum, sürüm.*
- iii. bağlı olan şey toplu olsa, “-lar, -lər” toplu əlaməti artırılıb, ondan sonra bağlılıq əlaməti “-im, -im” gələr, **örnək:** *quzularım, gullərim.*

2. Birinci toplu şəxsə bağlı olanda:

- i. bağlı olan tək şey səssizlə bitsə, bağlılıq əlaməti dördçəşidli “-ımız, -imiz, -umuz, -ümüz” olar, **örnək:** *bağımız, evimiz, yurdumuz, gölümüz.*
- ii. bağlı olan tək şey səslili ilə qurtarsa, yuxarıdakı şəkilçilərin ilkin səslisi düşər, **örnək:** *anamız, nənəmiz, quzumuz, güzgümüz.*
- iii. bağlı olan şey toplu olsa, “-lar, -lər” toplu əlaməti artırılıb, ondan sonra bağlılıq əlaməti “-ımız, -imiz” gələr, **örnək:** *qoyunlarımız, güzgülərimiz.*

3. İkinci tək şəxsə bağlı olanda:

- i. bağlı olan tək şey səssiz ilə bitsə, bağlılıq əlaməti dördçəşidli "-in, -in, -un, -ün" olar, örnek: kitabın, evin, yurdun, gülün.
- ii. bağlı olan tək şey səsli ilə qurtarsa, yuxarıdakı şəkilçilərin ilkin səslisi düşər, örnek: anan, nənən, quzun, güzgün.
- iii. bağlı olan şey toplu olsa, "-lar, -lər" toplu əlaməti artırılıb, ondan sonra bağlılıq əlaməti "-in, -in" gələr, örnek: kitabların, evlərin, quzuların, güllərin.

4. İkinci toplu şəxsə bağlı olanda:

- i. bağlı olan tək şey səssiz ilə bitsə, bağlılıq əlaməti dördçəşidli "-iniz = -iz, -iniz = -iz, -unuz = -uz, -ünüz = -üz" olar, örnek: kitabınız = kitabız, eviniz = eviz, yurdunuz = yurduz, sözünüz = sözüz.
- ii. bağlı olan tək şey səsli ilə qurtarsa, yuxarıdakı şəkilçilərin ilkin səslisi düşər, örnek: anınız = anaz, nənəniz = nənəz, quzunuz = quzuz, güzgünüz = güzgüz.
- iii. bağlı olan şey toplu olsa, "-lar, -lər" toplu əlaməti artırılıb, ondan sonra bağlılıq əlaməti "-iniz = -iz, -iniz = -iz" gələr, örnek: kitablarınız = kitablarız, gülləriniz = gülləriz.

5. Üçüncü tək şəxsə bağlı olanda:

- i. bağlı olan tək şey səssiz ilə bitsə, bağlılıq əlaməti dördçəşidli "-i, -i, -u, -ü" olar, örnek: kitabı, evi, yurdu, sözü.

- ii. bağlı olan tək şey səsli ilə qurstarsa, "-s-" hərfi araya gələr, örnek: *anası*, *nənəsi*, *quzusu*, *güzgüsü*.
 - iii. bağlı olan şey toplu olsa, "-lar, -lər" toplu əlaməti artırılıb, ondan sonra bağlılıq əlaməti "-ı, -i" gələr, örnek: *kitabları*, *evləri*, *quzuları*, *gülləri*.
6. Üçüncü toplu şəxsə bağlı olanda:
- i. bağlı olan tək şey səssiz ilə bitsə, bağlılıq əlaməti ikiçəşidli "-ları, -ləri" olar, örnek: *kitabları*, *qələmləri*, *quzuları*, *güzgüləri*.
 - ii. bağlı olan tək şey səsli ilə qurtarsa, bağlılıq forması "i."-dəki kimidir.

19-cu Dərs: İsmin Halları

İsimlərin cümlə içində çeşidli şəkillərə düşməsinə, ismin halları deyilir:

1. Adlıq hal: bu, ismin birinci şəkli və adıdır və şəkilçisi olmaz. Bu hal "kim?" vəya "nə?" sorğularından birisinə cavab verir, **örnək**: *ana* "Kim?", *kitab* "Nə?"
2. Yiyəlik hal: bu hal iki şey arasında sahiblik, yiyəlik məzmununu bildirir. Bu halda olan isimlər "kimin?" vəya "nəyin?" sorğularından birisinə cavab verir, **örnək**: *Füzulinin qəzəli* "Kimin qəzəli?"
 - Bu halın **şəkilçiləri** aşağıdakılardan ibarətdir:
 - i. isim səssiz hərflə bitsə, sözün son səslisi ilə uyğun, dördçeşidli "-ın, -in, -un, -ün" işlənir, **örnək**: *Azərbaycanın, elin, dostun, gülün.*
 - ii. isim səsli hərflə bitsə, şəkilçi ilə ismin arasına bir "-n-" hərfi artırılır, **örnək**: *atanın, dirinin, quzunun, özünün.*
 - 3. Yönlük hal: bu hal iş və hərəkətin yönünü (cəhət) və ya hədəfini bildirir. Özü də "hara?" vəya "nəyə?" sorğularından birisinə cavab verir, **örnək**: *Bağ gedirəm. "Hara gedirəm?", Kitaba baxıram. "Nəyə baxıram?"*

➤ **Şəkilçilər**:

- i. isim səssiz hərflə bitsə, sözün son səslisi ilə uyğun, qalınlarda "-a", incələrdə isə "-ə" işlənər, **örnək**: *ağaca, evə.*

- ii. isim səsli hərflə bitsə, şəkilçi ilə ismin arasına bir "-y-" hərfi artırılır, **örnək:** anaya, nənəyə, küçəyə.
4. Tə'sirlik hal: bu hal eyləmin (fe'l) tə'siri üstünə düşən isimləri göstərir. Bu halda işlənən isimlər "kimi?" vəya "nəyi?" sorğularından birisinə cavab verir, örnək: *Müəllimi gördüm.* "Kimi gördüm?", *Şe'ri oxudum.* "Nəyi oxudum?"
- **Şəkilçilər:**
- i. isim səssiz hərflə bitsə, sözün son səslisi ilə uyğun, dördçəşidli "-ı, -i, -u, -ü" işlənər. **Örnək:** otağı, vətəni, duzu, gözü.
 - ii. isim səsli hərflə bitsə, şəkilçi ilə ismin arasına "-n-" hərfi artırılır. **Örnək:** anını, bəbəni, quzunu, düyünü.
5. Yerlik hal: bu halda, isim işin vəya hərəkətin baş verdiyi yeri bildirir. Bu haldakı isimlər, "kimdə?", "nədə?" vəya "harada?" sorğularından birisinə cavab verir, **örnək:** *Kitab Aydındadır.* "Kitab kimdədir?"
- **Şəkilçilər:**
- i. ismin son səslisi qalın olsa, "-da" şəkilçisi ismin sonuna artırılır. **Örnək:** anada, zurdda, otaqlarda.
 - ii. ismin son səslisi incə olsa, "-də" şəkilçisi ismin sonuna artırılır. **Örnək:** evda, cöldə, evlərdə.
6. Çıxışlıq hal: bu hal iş vəya hərəkətin çıxdığı nöqtəni bildirir. İsimlər bu halda, "kimdən?", "nədən?" vəya "haradan?" sorğularından birisinə cavab verir,

örnək: *Anar məktəbdən gəldi.* "Anar haradan gəldi?"

➤ **Şəkilçilər:**

- i. ismin son səslisi qalın olsa, "-dan" şəkilçisi ismin sonuna artırılır, **örnək:** *anadan, bağdan, babalardan.*
 - ii. ii. ismin son səslisi incə olsa, "-dən" şəkilçisi ismin sonuna artırılır, **örnək:** *evdən, səndən, körpələrdən.*
- isimlər həm bağlılıq, həm də hal şəkilçisi qəbul edəndə, ilkən bağlılıq, sonra isə hal şəkilçisi yazılırlar, örnək: *qardaşımı, qardaşımızda,* ...

20-ci Dərs: Bağlılıq və Hal Şəkilçiləri Birlikdə

"isim + bağlılıq + hal şəkilçisi"

1. Qalın dodaqlananlarda: ikinci tək şəxsə aid olanda →
 - i. **adlıq**: səssizlə bitəndə → *odunun*, səsli ilə bitəndə → *quyun*
 - ii. **yiyəlik**: səssizlə bitəndə → *odununun*, səsli ilə bitəndə → *quyunun*
 - iii. **yönlük**: səssizlə bitəndə → *odununa*, səsli ilə bitəndə → *quyuna*
 - iv. **tə'sirlik**: səssizlə bitəndə → *odununu*, səsli ilə bitəndə → *quyunu*
 - v. **yerlik**: səssizlə bitəndə → *odununda*, səsli ilə bitəndə → *quyunda*
 - vi. **çıxışlıq**: səssizlə bitəndə → *odunundan*, səsli ilə bitəndə → *quyundan*
2. Qalın və ince dodaqlanmayanlarda: ikinci tək şəxsə aid olanda →
 - i. **adlıq**: səssizlə bitəndə → *qardaşın*, səsli ilə bitəndə → *bibin*
 - ii. **yiyəlik**: səssizlə bitəndə → *qardaşının*, səsli ilə bitəndə → *bibinin*
 - iii. **yönlük**: səssizlə bitəndə → *qardaşına*, səsli ilə bitəndə → *bibinə*
 - iv. **tə'sirlik**: səssizlə bitəndə → *qardaşını*, səsli ilə bitəndə → *bibini*

- v. **yerlik**: səssizlə bitəndə → *qardaşında*, səsli ilə bitəndə → *bibində*
 - vi. **çixışlıq**: səssizlə bitəndə → *qardaşından*, səsli ilə bitəndə → *bibindən*
3. Səsli ilə bitənlər (qalın dodaqlanmayan və ince dodaqlananlar): ikinci tək şəxsə aid →
- i. **adlıq**: qalın səsli ilə bitəndə → *anan*, ince səsli ilə bitəndə → *hülün*
 - ii. **yiyəlik**: qalın səsli ilə bitəndə → *ananın*, ince səsli ilə bitəndə → *hülünün*
 - iii. **yönlük**: qalın səsli ilə bitəndə → *anana*, ince səsli ilə bitəndə → *hülünə*
 - iv. **tə'sirlik**: qalın səsli ilə bitəndə → *anani*, ince səsli ilə bitəndə → *hülünü*
 - v. **yerlik**: -qalın səsli ilə bitəndə → *ananda*, -ince səsli ilə bitəndə → *hülündə*.
 - vi. **çixışlıq**: qalın səsli ilə bitəndə → *anandan*, ince səsli ilə bitəndə → *hülündən*
- Bu iki şəkilçi isimlərə artırılanda, gördüyüümüz kimi, standard şivə normaları ilə, ikinci tək şəxsədə yiyəlik, yönlük və tə'sirlik halında bir sıra dolaşıqlıqlar irəli gəlir. Bu dolaşıqlıqları aradan qaldırmaq üçün, Güney Azərbaycanda, çox ləhcələrdə, həmən üç "-in" bağlılıq şəkilçisinin "-n-" hərfini "-v-" hərfinə çevirirlər, örnək:

- i. **yiyəlik**: *odunuñun* → *odunuýun*, *quyuñun* → *quyuýun*, *qardaşının* → *qardaşivin*, *anañın* → *anayıñ*, *hülünün* → *hülüvün*

- ii. yönelik:** *odunuṇa* → *odunuuya*, *quyuṇa* → *quyuuya*, *qardaşıṇa* → *qadaşıva*, *bibiṇə* → *bibi्यə*, *anaṇa* → *anava*, *hülüṇə* → *hülü्यə*
- iii. tə'sirlik:** *odunuṇu* → *odunuyü*, *quyuṇu* → *quyuüyü*, *qardaşını* → *qardaşıyi*, *bibiṇi* → *bibi्यи*, *anaṇı* → *anayı*, *hülüṇü* → *hülü्यü*

21-ci Dərs: İsimlərdə Xəbər Əlaməti

Xəbər şəkilçiləri bunlardır:

1. Birinci tək şəxs:

- i. söz səssizlə bitsə, qalın səslilərdə "-am", incələrdə isə "-əm" olar, **örnək:** qoçağam, gəncəm.
- ii. söz səsli ilə bitsə, yuxarıdakı şəkilçilər işlənər, amma iki səsli arasında "-y-" hərfi gələr, **örnək:** atayam, nənəyəm.

2. Birinci toplu şəxs:

- i. söz səssizlə bitsə, dördçəşidli "-ıq, -ik, -uq, -ük" gələr, **örnək:** insanıq, gəncik, qohumuq, böyük.
- ii. söz səsli ilə bitsə, iki səsli arasında "-y-" hərfi gələr, **örnək:** bacıyıq, körpəyik, odunçuyuq, sürücüyük.

3. İkinci tək şəxs: həm səsli, həm də səssiz hərflə bitən sözlərin son səslisi qalın olsa "-san", incə olsa "-sən" işlənər, **örnək:** qoçaqsan, babasan, nənəsən, böyüksən.

4. İkinci toplu şəxs: sözün son səslisiylə ilgili, dördçəşidli "-siniz = -sIZ, -siniz = -sIZ, -sunuz = -sUZ, -sünüz = -sÜZ" işlədir, örnek: qoçaqsınız = qoçaqsız, devsiniz = devsiz, qohumsunuz = qohumsuz, düzsünüz = düzsüz.

5. Üçüncü tək şəxs: sözün son səslisiylə ilgili, dördçəşidli "-dır, -dir, -dur, -dür" gələr, örnek: anadır, evdir, ovçudur, üzümdür.

- 6.** Üçüncü toplu şəxs: 5-cidəki şəkilçilərdən sonra, qalınlarda "-lar", incələrdə isə "-lər" artırılır, örnək: qoçaqdırlar, nənədirlər, oğrudurlar, düzdürlər.
- Xəbər əlamətinin danması: bu əlamət "deyil" = *dəgil*"-dən ibarətdir. Şəkilçilər bu əlamətin sonuna artırılır, **örnək**:
- ❖ *deyiləm, deyilsən, deyildir*
 - ❖ *deyillik, deyilsiz, deyillər.*

22-ci Dərs: Sifət

İsimlərin necəliyini bildirən sözlərə, sifət deyilir.

Azərbaycan Türkçəsində:

1. sifət isimdən qabaq gələr: *gözəl qız, qırmızı alma*.
2. sifət xəbər olsa, isimdən sonra gələr: *vətənən əzizdir*.

➤ Sifətlərin quruluşca növləri:

1. Sadə sifətlər: bir kökdən ibarət olar.
 - i. **rəng**: *ağ, qara*
 - ii. **nəcürlük**: *yaxşı, pis*
 - iii. **ölçü və həcm**: *uca, qısa*
 - iv. **dad**: *şirin, acı*
 - v. **üzündəki əlamət**: *şil, qoca*
 - vi. **istilik və ağırlıq**: *ağır, isti*
2. Düzəltmə sifətlər: bir söz və bir şəkilcidən düzəlir.
 - i. **isimlik sifətlər**: bir isim + şəkilçi
 - lı, -li, -lu, -lü: *dadlı, bilgili, yuxulu, dözümlü*
 - SIZ, -SIZ, -SUZ, -SÜZ: *adsız, evsiz, yolsuz, tüksüz*
 - ÇI, -ÇI, -ÇU, -ÇÜ: *qaçaqcı, dəmirçi, odunçu, döyüşçü*
 - lıq, -lik, -luq, -lük: *dağlıq, həftəlik, donluq, günlük*
 - Kİ, -Kİ, -KÜ: *axşamkı, səhərki, bugünkü*

-kı, -ki: *atamdaki, evdəki*

-cıl, -cil, -cul, -cül: *qabaqcıl, işcil, qohumcul, ölümcul*

ii. eyləmlilik (fe'li) sıfətlər:

➤ **birinci dəstə:** adlıq isim → eyləm kökü + "an"/"ən"

Örnək: *qanan, görən, yazılmayan, anlaşılmayan.*

➤ **ikinci dəstə:**

-miş, -miş, -muş, -müş: *qocalmış, gəlmış, qurumuş, görmüş*

-ar, -ər: *axar, gülər*

-acaq, -əcək (-yacaq, -yəcək): *olacaq, gələcək, yaşayacaq, əlayəcək*

➤ **üçüncü dəstə:**

-məli, -məli: *oxumalı, görməli*

-ası, -əsi (-yası, -yəsi): *yazası, oxuyası, görəsi, bürüyəsi.*

➤ **dördüncü dəstə:**

alınma, gəlmə

➤ **beşinci dəstsə:**

-ağan, -əyən: *qapağan, hürəyən*

-qan, -kən: *çalışqan, döyüşkən*

-aq, -ək: *qorxaq, işlək*

-ğın (-ğın, -ğun, -gin, -gün) və -qın (-qın, -qun, -kin, -kün):

söz cingiltili səssizlə bitsə, “-*ğın*”-gillər artırılar: *azığın*, *solğun*, *əzgin*, *düzungün*

söz kar səssizlə bitsə, “-*qın*”-gillər artırılar: *satqın*, *tutqun*, *kəskin*, *küskün*

-*ıcı*, -*ici*, -*ucu*, -*ücü*, -*yıcı*, -*yıcı*, -*yucu*, -*yücü*: *alıcı*, *keçici*, *yorucu*, *sürücü*, *partlayıcı*, *ələyici*, *qoruyucu*, *bürüyücü*

-*ıq*, -*ık*, -*uq*, -*ük*: *batıq*, *kəsik*, *uçuq*, *sönük*

-*caq*, -*cək*: *utancaq*, *sevincək*

-*ınc*, -*inc*, -*unc*, -*ünc*: *qorxunc*, *gülünc*

-*c*: *qısqanc*, *iyrənc*

-*ım*, -*im*, -*um*, -*üm*: *atım*, *içim*, *tutum*, *bölüm*

-*dıq*, -*dik*, -*duq*, -*dük*: *aldığım*, *gəzdiyim*, *olduğum*, *gördüyüñ*

-*ə*: *kəsə*

3. Mürəkkəb sifətlər: iki sözün birləşməsindən düzəlir.

- i. Türkçə sözlərlə əmələ gələnlər:
 - a. iki sifətin təkrarından düzələnlər: *yaşıl-yaşıl*
 - b. iki isimlik sifətdən düzələnlər: *güllü-çiçəkli*, *bağlı-bağçalı*
 - c. bir sadə sifət və bir isimlik sifətdən düzələnlər: *ucaboylu*, *istiqanlı*
 - ç. bir sadə sifət və bir isimdən düzələnlər: *dikbaş*, *göygöz*

- d. bir eyləmlək sifət və bir isimdən düzələnlər: *açıqgöz*
 - e. bağlılıq şəkilçisi olan bir isimlə bir sifətdən düzələnlər: *gözütox, dilişirin*
 - ə. bir bağlılıq şəkilçisi olan isimlə isimdən düzələn sifətlə yarananlar: *üstü-örtülü, gözüqanlı*
 - f. bir bağlılıq şəkilçisi olan isimlə bir eyləmlək sifətdən düzələnlər: *alnı-açıq, yolunu-azmiş*
 - g. mürəkkəb eyləmlərdən düzələnlər: *tə'yid olunan*
 - ğ. "-dan, -dən" şəkilçili bir isim və bir sifətdən düzələnlər: *daşdan-yumşaq, dildən-iti*
 - h. bir say və bir sadə isimdən düzələnlər: *beşbucaq, dördqapılı*
- ii. Ərəb və Fars dillərindən alınmış mürəkkəb sifətlər:
- a. bir sifət və bir isimdən düzələnlər: *xoşbəxt, bədtinət*
 - b. bir say və bir isimdən düzələnlər: *yekrəng*
 - c. bir isim və ya əsl sifət və bir eyləmlək sifətdən düzələnlər: *quşbaz, oyunbaz*

23-cü Dərs: Sifətlərin Dərəcəsi

Çağdaş Azərbaycan Türkçəsində sifətin altı dərəcəsi vardır:

1. Adi dərəcə: bu dərəcədə olan sifətlər, şeylərin əlamətini adi şəkildə bildirir. **Örnək:** *qırmızı, çalışqan, yaxşı*.
2. Qarşılaşdırma (müqayisə) dərəcəsi: bu dərəcə iki və ya çox şeydə olan eyni keyfiyyəti qarşılaşdırır. Bu dərəcənin əlaməti üçdür:
 - i. **-raq, -rək:** *yaxsıraq, pisrək*
 - ii. **-dan, -dən:** bu şəkilçilər sifətlərə artırılır, bəlkə iki isimdən, keyfiyyəti az olana əlavə olur: *Yuxu baldan şirindir.*
 - iii. **daha:** *daha böyük, daha gözəl*
3. Üstünlük dərəcəsi: bu dərəcə ilə, bir keyfiyyət, adı dərəcədən üstün göstərilir. Bu dərəcənin əlamətləri "*ən, çox, lap, olduqca*"-dan ibarətdir ki, sifətin başına artırılır: *ən gözəl, çox böyük, lap pis, olduqca yaxşı*.
4. Şiddətləndirmə dərəcəsi: bu dərəcə, sifətin tə'yinlik dərəcəsini şiddətləndirir. Bu formada, sifətin ilk hecasının səslisindən sonra "-m-, -p-, -s-, -r-" səssizləri-ndən birini gətirib, sonra sifətin özü bütöv şəkildə gəlir: *bomboş, sapsarı, qıpqırmızı, dupduru*.
5. Kiçiltmə dərəcəsi: bu dərəcə, şeylərdəki əlamət, sifət və keyfiyyətin adı dərəcədən az olduğunu bildirir. Bu dərəcənin şəkilçiləri aşağıdakılardır:

- i. **-ımtıl, -imtil, -umtul, -ümtül:** *sarımtıl, mavimtil, bozumtul, göyümtül*
 - ii. **-sov:** *uzunsov, dəlisov*
 - iii. **-təhər:** *qırmızı təhər, uzun təhər*
 - iv. **-mtıraq:** *qırmızımtıraq, ağımtıraq*
 - v. **-ala:** *ala qaranlıq, ala yarımcıq*
 - vi. **-şın:** *ağşın, qaraşın*
 - vii. **açıq:** *açıq qara, açıq sari*
6. Coxaltma dərəcəsi: sıfətin bu dərəcəsində keyfiyyət, əlamət və sıfətin miqdarı, adı dərəcəyə nisbət ya artır ya da azalır. Bu dərəcənin əlaməti "-ca, -cə" şəkilçisidir: *yaxşıca, qaraca*.

24-cü Dərs: Say

Şeylərin miqdarını, sayını bildirən sözlərə say deyilir. Azərbaycan Türkçəsində dörd cür say vardır:

1. Miqdar sayıları:
 - i. sadə sayılar: birdən ona qədər (1-10), onluqlar, yüz, min, milyon və milyard sayıları sadədir.
 - ii. mürəkkəb sayılar: iki və daha artıq sözlə ifadə olunan saylara, mürəkkəb say deyilir, **örnək**: *on beş, yüz doqquz*.
2. Sıra sayıları: bu sayılar, şeylərin sırasını bildirir. Bu sayılar, miqdar sayılarına dördçəşidli “-inci, -inci, -uncu, -üncü” şəkilçilərini artırmaqla düzəlir. **Örnək**: *altıncı, ikinci, doqquzuncu, üçüncü*.
3. Kəsr sayıları: bu sayılar bütöv bir sayın müəyyən miqdarını bildirir. **Örnək**: *yeddi tam və ondan üç* (7.3).
4. Qeyri-müəyyən sayılar: bu sayılar tam qeyri-müəyyən bir miqdarı nəzərdə canladırır. Bu sayılar “az, çox, xeyli, bir qədər, bu qədər, ...” kimi sözlərdən ibarətdir.

25-ci Dərs: Əvəzliklər

Mətndə isim ikinci dəfə gələndə, onun yerində oturan sözlərə əvəzlik (zəmir) deyilir. Görəv (vəzifə) əsasında əvəzliklərin aşağıdakı növləri vardır:

1. Şəxs əvəzlikləri: bu əvəzliklər birinci, ikinci, üçüncü (tək, toplu) şəxsləri bildirir. Bu əvəzliklər içsöz (məz-mun) və anlamca üç cürdür:
 - i. əsas şəxs əvəzlikləri: *mən, sən, o (tək), biz, siz, onlar (toplu)*
 - ii. iyüəlik şəxs əvəzlikləri: *mənim, sənin, onun (tək), bizim, sizin, onların (toplu)*

Bu əvəzliklərin ikinci növü də vardır: *mənimki, səninki, onunku (tək), bizimki, sizinki, onlarınkı (toplu)*
 - iii. qayıdış şəxs əvəzlikləri: içsözü şəxsin özünə qaytaran əvəzliklərə, qayıdış əvəzlikləri deyilir. İki cürdür:
 - a. "öz" ilə bağlılıq şəkilçilərindən düzələnlər: *özüm, özün, özü (tək), özümüz, özünüz (= özüz), özləri (toplu)*
 - b. "bilə" sözünə bağlılıq şəkilçilərini artırmaqla düzələnlər: *biləm, bilən, biləsi (tək), biləmiz, biləniz (= biləz), bilələri*
2. İşarə əvəzlikləri: bu əvəzliklərin ən çox işlənənləri bunlardır: *bu, o, belə, elə, həmin, haman.*
3. Sorğu əvəzlikləri: Azərbaycan Türkcəsində sorğu əvəzlikləri bunlardır: *kim, nə, hara, hansı, haçan, neçə, necə, nə vaxt, nə zaman, hanı, hayan.*

4. Qeyri-müəyyən əvəzliklər: qeyri-müəyyən şəxslər və ya şeyləri bildirmək üçün qeyri-müəyyən əvəzliklər işlənər. Bu əvəzliklərin növləri aşağıdakılardır:
- i. *kimi, kimisi, kimsə, kim isə, hər kəs, heç kəs, ...*
 - ii. *biri, birisi, hər biri, heç biri, heç bir, hər bir, ...*
 - iii. *nə isə, heç nə, hər nə, nəyinsə, nəyəsə, ...*
 - iv. *heç kəs, hər kəs, bir kəs, hər bir kəs, heç bir kəs, hər zad, heç zad, bir zad, hər bir zad, heç bir zad, filankəs, ...*
 - v. *neçəsi, bə'zi, bə'zisi, bə'ziləri, hamı, hamısı, ...*
5. Tə'yin əvəzlikləri: bu əvəzliklər, cümlədə isimdən qabaq gələr və onları tə'yin edər. Onların ən çox işlənənləri bunlardır: *hər, bütün, eyni, filan, ...*

26-cı Dərs: Eyləm

İş, durum və hərəkət bildirən sözlərə, eyləm (fe'l) deyilir. Azərbaycan Türkçəsi, eyləm baxımından, dünyanın ən görkəmli dillərindəndir.

➤ Eyləmlərin quruluşca növləri:

1. Sadə eyləmlər: bir kökdən ibarət olan və bir hərfi dəyişdikdə, anlamı itən və ya dəyişən eyləmlərə deyilir. **Örnək:** *get, gəl, bil, qal.*
2. Düzəltmə eyləmlər: çeşidli sözlərə müəyyən şəkilçilər artırmaqla düzələn eyləmlərə deyilir. Bu eyləmləri yaradan şəkilçilər bunlardır:
 - la, -lə: *duzla, işlə, qarala, cütlə, ikilə, yarıla*
 - laş, -ləş: *ayaqlaş, birləş, şirinləş, sözləş, hazırlaş*
 - lan, -lən: *yollan, güclən, evlən, süslən, xumarlan, dillən*
 - al, -əl, -l: *bosal, düzəl, coxal, saral, dincəl, durul*
 - ar, -ər: *otar, göyər, yaşar, qızar*
 - a, -ə: *yaşa, boşə, ələ, dilə*
 - ı, -i, -u, -ü: *aci, bərkı, turşu, təngi*
 - var: *suvar*
 - sa: *susa*
 - imsə, -ümsə: *mənimmsə, qəribəsə, gülüməsə, özümsə*
 - ılda, -ildə, -ulda, -üldə: *pıçılda, cingilda, xorulda, cürüldə*
 - ıq, -ıx, -ık, -uq, -ux: *darix, gecik, yolux, karıx*

3. Mürəkkəb eyləmlər: bir isimlə bir eyləmdən əmələ gələn eyləmlərə deyilir. Azərbaycan Türkçəsində dörd növ mürəkkəb eyləm vardır:
- i. idi, imiş (-di, -miş): *yazmış idim, gəlmış imiş, gələsi idi, getmişdi*
 - ii. ol, et, elə: *hazır ol, əmr et, rədd elə*
 - iii. bil: *yaza bildim, yaza bilərmışəm*
 - iv. isim + eyləm:
 - a. **adlıq halda olan isimlərlə düzələnlər**: *ə/çək, göz qoy, baş vur, qulaq as*
 - b. **yönlük halda olan isimlərlə düzələnlər**: *başa düş, ələ sal, dilə düş, başa gəl*
 - c. **çıxışlıq halda olan isimlərdən düzələnlər**: *yoldan az, əldən sal, gözdən düş, başdan sov*
 - ç. **çox az hallarda, yerlik halda olan isimlərlə düzələnlər**: *gözdə-qulaqda ol, arxada sürün*

27-ci Dərs: Anasöz

Eyləmlərdə iş, hərəkət və halın adına anasöz (məsdər) deyilir. Azərbaycan Türkçəsində, anasözün əlaməti qalın səsli eyləmlərdə "-maq", incələrdə isə "-mək"-dir, **örnək:** *yazmaq, girmək, dolmaq, getmək, vurmaq, bilmək.*

28-ci Dərs: Eyləmin Danması

İş və hərəkətin görüldüyünü göstərən eyləmlərə doğrulama, görülməməsini bildirənlərə isə danma eyləmi deyilir. Danma formasının əlaməti "-ma, -mə"-dir. Bu əlamət, bir-başa, şəkilçilərdən qabaq, eyləmin kökünə yapışar, **örnək:** *yatmamaq, bilməmək.*

29-cu Dərs: Tə'sirli və Tə'sirsiz Eyləmlər

Vasitəsiz tamamlıq (məf'ul) tələb edən eyləmlərə tə'sirli (mütəəddi) eyləm deyilir. Amma tə'siri işgörəndə qalıb, vasitəsiz tamamlıq istəməyən eyləmlərə tə'sirsiz (lazım) eyləm deyilir, **örnək**:

- **tə'sirli:** *görmək, oxumaq, almaq, demək*
- **tə'sirsiz:** *gəlmək, qaçmaq, batmaq, getmək*

➤ Tə'sirli eyləmlərin növləri:

1. Sadə və düzəltmə eyləmlərin bir qismi etkən (mə'lum) növdə, heç bir özəl əlamətə malik olmadan, tə'sirli olur. **örnək:** *gör, at, dişlə, danla.*
2. Sadə və düzəltmə eyləmlərin bir qismi etkən, qayıcış və qarşılıq növlərdə özəl şəkilçilər götürməklə, tə'sirli olur, **örnək:** *qaç → qaçırt, yat → yatırı.*

➤ Tə'sirsiz eyləmlərin etkən növünə aşağıdakı şəkilçiləri artırmaqla, tə'sirli olur:

- t:** *quru → qurut, bənzə → bənzət*
- ar, -ər:** *çix → cixar, qop → qopar*
- ır, -ir, -ur, -ür:** *qaç → qaçır, piş → pişir, uç → uçur, düş → düşür*
- dır, -dir, -dur, -dür:**

- i. bu şəkilçilər bütün tə'sirli eyləmlərdə, tə'sirlilik dərəcəsini daha da artırmaqla, eyləmə ikinci bir dolayılı (qeyri-müstəqim) tamamlıq yaratmaqdə qulluq edir, **örnək:** *yaz → yazdır, poz → pozdur, vur → vurdur, gör → gördür.*

- ii. bu şəkilçilər bütün tə'sirsiz etkən, qayıdış və qarşılıqlı eyləmləri, heç bir "gərəklilik" məzmunu ifadə etmədən, tə'sirli eyləm edir, **örnək**:
- **tə'sirsiz etkən eyləmlər**: *əs* → *əsdır*, *çaş* → *çaşdır*
 - **tə'sirsiz qayıdış eyləmlər**: *yuyun* → *yuyundur*, *deyin* → *deyindir*
 - **tə'sirsiz qarşılıq eyləmlər**: *barış* → *barışdır*, *vuruş* → *vuruşdur*
 - dar**, **-dər** : *qon* → *qondar*, *dön* → *döndər*
 - ız**, **-iz**, **-uz**, **-üz**: *qalx* → *qalxız*, *qorx* → *qorxuz*

30-cu Dərs: Eyləmlərin Növü

1. **Etkən eyləmlər (mə'lum fe'l)**: eyləmin işgörəni bəlli olsa, ona etkən eyləm deyilir. Həm tə'sirsiz, həm də tə'sirli eyləmlər etkən olar, **örnək**: *Ağşın gəldi.* (*tə'sirsiz*), *Aylar dərsini oxudu.* (*tə'sirli*)
2. **Edilgən eyləm (məchul fe'l)**: işgörən bəlli olmasa, eyləmə edilgən deyərlər, **örnək**: *Məktub yazıldı.*
Azərbaycan Türkçəsində eyləmləri edilgən etmək üçün işlədilən şəkilçilərin ən önəmlisi bunlardır:
-ıllı, -ıllı, -ulı, -ülü: *yazdı* → *yazıldı*, *dedi* → *deyıldı*,
oydu → *oyıldı*, *söyüdü* → *söyüldü*
-ınlı, -ınlı, -ulı, -ülü: *yoldu* → *yolundu*, *böldü* →
bölündü
3. **Qayıdış eyləmi**: eyləmin məzmunu işin nəticəsini işgörənin özünün üstünə qaytarsa, belə eyləmlərə qayıdış eyləmləri deyilər. Demək, bu eyləmlər edilgən eyləmlərin əksinədir, **örnək**: *yuyundu*, *sevindi*, *deyindi*, *öyündü*.
 - Qayıdış eyləmi düzəldən şəkilçilər:
-ınlı, -ınlı, -unlu, -ünlu : *sev* → *sevindi*, *sür* →
süründü
-ıllı, -ıllı, -ulı, -ülü: *aç* → *açıldı*, *vur* → *vuruldu*
4. **Qarşılıq eyləmi**: eyləmin anlamı elə olsa ki, işi iki şəxs qarşılıqlı (mütəqabil) şəkildə görələr, belə eyləmlərə qarşılıq eyləmi deyilir. **Örnək**: *yazışmaq*, *vuruşmaq*, *görüşmək*, *sevişmək*, *sözləşmək*.
5. **Gərəkli eyləm**: bu eyləmlərdə iş bir nəfərin buyruğu, istəyi, məsləhəti vəya tədbiri ilə ikinci vəya ikinci şəxsin yoluyla üçüncü şəxs tərəfindən görülür.

Bu eyləmlər, yalnız tə'sirli eyləmlərdən düzələr.
Örnək: *atdırmaq*, *oxşatdırmaq*, *oxutdurmaq*,
işlətdirmək.

31-ci Dərs: Eyləmlərdə Zaman

1. Keçmiş zaman: bu zaman iş və hərəkətin keçmişdə baş verdiyini bildirir:

i. Şühudi keçmiş (mütləq keçmiş): bu keçmiş zaman, işin keçmişdə baş verib qurtardığını bildirir. Onun şəkilçiləri dördçəşidli “-di, -di, -du, -dü”-dən ibarətdir. Bu keçmiş zamanın danma əlamati “-ma, -mə”-dir.

Şühudi Keçmişin Təsrifi

Şəxs	doğrulama	danma
1-ci tək	aldım	almadım
2-ci tək	aldın	almadın
3-cü tək	aldi	almadı
1-ci toplu	aldıq	almadıq
2-ci toplu	aldınız (z)	almadınız (z)
3-cü toplu	aldılar	almadılar

ii. Nəqli keçmiş: bu zamanda, xəbər verən, keçmişdə olmuş bir işdən nəql edir, çünkü özü onun görülməsinin şahidi olmamışdır. Nəqli keçmişin əlamati dördçəşidli “-miş, -miş, -muş, - müş”-dür. Bu zamanın danma əlaməti “-ma, -mə”-dir. İkinci və üçüncü şəxslərdə, dördçəşidli “-ib, -ib, -ub, -üb” şəkilçisini də işlədərlər.

Nəqli Keçmişin Təsrifi

Şəxs	doğrulama	danma
1-ci tək	almışam	almamışam
2-ci tək	almışan=alıbsan, almışan	almamışsan=almayıbsan=almamışan
3-cü tək	almışdır=alıb(dır)	almamışdır=almayıb(dır)
1-ci toplu	almışıq	almamışıq

2-ci toplu	almışsınız (z)= alıbsınız (z)	almamışsınız (z)=almayıbsınız (z)
3-cü toplu	almışlar=alıblar	almamışlar=almayıblar

iii. davamlı keçmiş (istimrari keçmiş): bu zaman, işin keçmişdə uzun bir müddətdə baş verdiyini bildirir. Bu zamanın əlaməti dördçəşidli “-irdı, -irdi, -urdu, -ürdü” və ya ikiçəşidli “-ardı, -ərdi”-dən ibarətdir. Bu zamanın danma əlaməti “-maz, -məz, -m”-dir.

Davamlı Keçmişin Təsrifi 1

şəxs	doğrulama	danma
1-ci tək	yazırdım	yazmayırdım=yazmırdım
2-ci tək	yazırdın	yazmayırdın=yazmırdın
3-cü tək	yazırıcı	yazmayırıcı=yazmırıçı
1-ci toplu	yazırdıq	yamayırdıq=yazmırdıq
2-ci toplu	yazırdınız (z)	yazmayırdınız=yazmırdınız (z)
3-cü toplu	yazırdılar	yazmayırdılar=yazmırdılar

Davamlı Keçmişin Təsrifi 2

şəxs	doğrulama	danma
1-ci tək	yazardım	yazmazdım
2-ci tək	yazardın	yazmazdın
3-cü tək	yazardı	yazmazdı
1-ci toplu	yazardıq	yazmazdıq
2-ci toplu	yazardınız (z)	yazmazdınız (z)
3-cü toplu	yazardılar	yazmazdılar

iv. uzaq keçmiş (bəid keçmiş): bu zaman, işin uzaq keçmişdə baş verdiyini bildirir. Onun əlaməti dördçəşidli “mışdı, müşdi, müşdu, müşdü”-dən ibarətdir. Bu şəkilçilər “mış idi” şəklində də işlənər. Bu zamanın danma əlaməti “-ma, -mə”-dir.

Uzaq Keçmişin Təsrifi

şəxs	doğrulama	danma
1-ci tək	tapmış idim= tapmışdım	tapmamış idim= tapmamışdım
2-ci tək	tapmiş idin= tapmişdın	tapmamış idin= tapmamışdın
3-cü tək	tapmiş idi= tapmişdı	tapmamış idi= tapmamışdı

Uazaq Keçmişin Təsrifi (ardı)

şəxs	doğrulama	danma
1-ci toplu	tapmiş idik= tapmişdılq	tapmamış idik= tapmamışdıq
2-ci toplu	tapmiş idiniz= tapmişdınız (z)	tapmamış idiniz= tapmamışdınız
3-cü toplu	tapmiş idilər= tapmişdilar	tapmamış idilər= tapmamışdilar

2. İndiki zaman: bu zaman, işin, danışılan vaxt baş verdiyini bildirir. İndiki zamanın şəkilçiləri dördçəşidli “-ir, -ır, -ur, -ür”-dən ibarətdir, örnek: *bil + ir → bilir*, *yor + ur → yorur*.

Eyləmin kökü səsli ilə qurtarsa, iki səsli arasında “-y-” hərfi gələr. Örnək: *de + y + ir → deyir*.

Bu zamanın danma əlamati “-ma, -mə” vəya yalnız “-m” hərfidir. “-ma, -mə” olsa, iki səsli arasında “-y-” hərfi gələr, örnek: *al + ma + yır → almayır*.

İndiki Zamanın Təsrifi

şəxs	doğrulama	danma
1-ci tək	gəlirəm	gəlməyirəm=gəlmirəm
2-ci tək	gəlirsən	gəlməyirsən=gəmirsən
3-cü tək	gəlir	gəlməyir=gəlmir
1-ci toplu	gəlirik	gəlməyirik = gəlmirik
2-ci toplu	gəlirsiniz (z)	gəlməyirsiniz=gəlmirsiniz (z)
3-cü toplu	gəlirlər	gəlməyirlər=gəlmirlər

3. Gələcək zaman: bu zaman, işin gələcəkdə baş verdiyini bildirir:

i. qət'i gələcək: bu zaman, işin kəskinliklə gələcəkdə baş verdiyini bildirir. Onun şəkilçiləri "-acaq, -əcək"-dən ibarətdir. Bu zamanın danma əlamati "-ma, -mə"-dir, örnək: *alacaq, gələcək, almayacaq, gəlməyəcək*.

Bu zamanın şəkilçilərindən sonra, səsli ilə başlanan şəkilçi gəlsə, "q" hərfi "ğ"-yə və "k" hərfi "g" vəya "y"-yə çevrilər, örnək: *alacağam, gələcəyəm*.

Qət'i Gələcəyin Təsrifi

şəxs	doğrulama	danma
1-ci tək	öyrənəcəyəm	öyrənməyəcəyəm
2-ci tək	öyrənəcəksən	öyrənməyəcəksən
3-cü tək	öyrənəcək(dir)	öyrənməyəcək(dir)
1-ci toplu	öyrənəcəyik	öyrənməyəcəyik
2-ci toplu	öyrənəcəksiniz (z)	öyrənməyəcəksiniz (z)
3-cü toplu	öyrənəcəklər=öyrənəcəkdirlər	öyrənməyəcəklər

ii. qeyri-qət'i gələcək: bu zaman, işin, yaxın gələcəkdə qeyri-qət'i şəkildə baş verəcəyini bildirir və əlamati "-ar, -ər"-dir. Bu zamanın danma əlamati "-m"-dir, örnək: *gələrəm, baxaram, gəlmərəm, baxmaram*.

Qeyri-qət'i Gələcəyin Təsrifi

şəxs	doğrulama	danma
1-ci tək	gedərəm	getmərəm
2-ci tək	gedərsən	getməzsən
3-cü tək	gedər	getməz
1-ci toplu	gedərik	getmərik
2-ci toplu	gedərsiniz (z)	getməzsiniz
3-cü toplu	gedərlər	getməzlər

32-ci Dərs: Eyləmlərdə Bitişən Şəxs Əvəzlikləri

1. Birinci tək şəxs: bu şəxsin əlamati "-m"-dir, örnək: yazdım, görürəm.
2. Birinci toplu şəxs: bu şəxsin əlaməti "-q, -k"-dir, örnək: yazdıq, gördük, baxırıq, gələsiyik.
3. İkinci tək şəxs: bitişən şəxs əvəzliyi bu şəxsdə, "-n"-dir, örnək: qaldın, gəldin, görəsən, qalmalısan.
4. İkinci toplu şəxs: bu şəxsin bitişən əvəzliyi "-z"-dir, örnək: yazdız, gördüz, gələcəksiniz, görmüşsünüz.

Eyləmin kökü səssizlə bitəndə, buyuruq formasında, bitişən şəxs əvəzliyi dördçəşidli "-in, -in, -un, -ün" və ya dördçəşidli "-iz, -iz, -uz, -üz" olar, örnək: gəlin = gəliz, baxın = baxız.

5. Üçüncü tək şəxs: bu şəxsin, indiki zamanda, bitişən şəxs əvəzliyi olmaz. Amma başqa zamanlarda belə olar:
 - **şühudi keçmiş**: yazdı, gəldi
 - **uzaq keçmiş**: yazmış idi
 - **qeyri-qət'i gələcək**: yazar, gələr
 - **iltizam, arzı**: gərək yaza
 - **şərt**: yazsa, getsə

Eyləmlərin qalan zamanlarında, bu şəxsin əvəzliyi dördçəşidli "-dır, -dır, -dur, -dür"-dən ibarətdir, örnək: yazacaqdır, görmüşdür, yazasıdır, gəlməməlidir.

6. Üçüncü toplu şəxs: bu şəxsin bitişən şəxs əvəzliyi yalnız "-lar, -lər"-dir, örnək: gəldilər, yazdılار, getməlidirlər, yazsınlar.

33-cü Dərs: Eyləmin Şəkilləri

1. Buyuruq (əmr) şəkli:

i. birinci şəxs:

- **tək şəxs:** "-im, -im, -um, -üm, -yım, -yım, -yum, -yüm", örnək: gəlim, alım, vurum, görüm, qalayım, ələyim, qoruyum, sürüyüm
- **toplu şəxs:** "-aq, -ək, -yaq, -yək", örnək: alaq, gələk, qalayaq, ələyək

ii. ikinci şəxs:

- **tək şəxs:** bu şəxstdə, buyuruq eyləmin kökü olur, örnək: *yaz*, *get*, *gör*, *vur*.
- **toplu şəxs:** "-in, -in, -un, -ün, -iz, -iz, -uz, -üz", örnək: baxın, gülün, gəliz, vurun, alız, sökün, töküz

iii. üçüncü şəxs:

- **tək şəxs:** "-sın, -sin, -sun, -sün", örnək: alsın, bilsin, qoysun, görsün
- **toplu şəxs:** "-sın, -sin, -sun, -sün" + "-lar, -lər", örnək: alsınlar, bilsinlər, qoysunlar, görsünlər

2. Xəbər formasının ikinci növü (idi, imiş):

kök + zaman şəkilçisi + köməkçi eyləm + şəxs sonluğu:

i. idi:

- **nəqli xəbər forması:** *yazmış idim* = *yazmışdım*, *yazmış idin* = *yazmışdın*
- **isimlərdə:** *Yaşar idi*, *Solmaz idi*
- **sifitlərdə:** *yasxşı idi*, *yaman idi*
- **əvəzliklərdə:** *bu idi*, *onlar idilər*
- **saylarda:** *az idi*, *çox idi*

- **zərflərdə:** bərk *idi*, əliboş *idi*
- **anasözlərdə:** yazmaq *idi*, bilmək *idi*

ii. imiş:

- **nəqli keçmişdə:** gəlmış *imışəm*, gəlmış *imışsən*, ...
- **isimlərdə:** Araz *imış*, Maral *imış*
- **sifətlərdə:** pis *imış*, qara *imış*
- **əvəzliklərdə:** o *imış*, bunlar *imışlər*
- **saylarda:** bir *imış*, altı *imış*
- **zərflərdə:** qaça-qaça *imış*
- **anasözlərdə:** görmək *imış*, baxmaq *imış*

3. Qeyri-şühudi şəkil:

- **nəqli keçmişdə:** vurmuş*muşam*, vurmuş*muşsan*, ...
- **davamlı keçmişdə:** gəlirmış*dim*, gəlirmış*din*, ...
- **davamlı keçmişdə (2-ci növ):** gələrmış*dim*, gələrmış *-din*, ...
- **uzaq keçmişdə:** ələmiş *idimmiş*, ələmiş*dinmiş*, ...
- **indiki zamanda:** yazır*mışam*, yazır*mışsan*, ...
- **qət'i gələcəkdə:** qalayacaq*mişam*, qalayacaq*mişsan*, ...
- **qeri-qət'i gələcəkdə:** sürər*mişəm*, sürər*mişən*, ...

4. Eyləmlərin lazım şəkli:

- sadə forma:** kök + -ası, -əsi → *alasıyam*, *gedəsiyəm*
- mürəkkəb forma:** kök + -ası idi, -əsi idi → *alası idı*, *gedəsi idı*

5. Eyləmin iltizam-arzá şəkli:

- i. **sadə iltizam-arzı şəkli:** kök + -a, -ə → qaçaq, görəm
- ii. **mürəkkəb iltizam-arzı şəkli:** gərək + kök + -a,-ə + idi → gərək qaçaydım, gərək görəydin

6. Eyləmin vacib şəkli:

- i. **sadə vacib şəkil:** kök + -məli,-məli → almalıdır, bilməlidir
- ii. **mürəkkəb vacib şəkil:** kök + -məli, -məli + idi → yazmaliydiq, getməliyдин

7. Eyləmin davam şəkli:

- i. **sadə davam şəkli:** kök + -maqda, -məkdə → yazmaqdaydım, gəlməkdədir
- ii. **mürəkkəb davam şəkli:** kök + -maqda, -məkdə + idi → oxumaqdaydılار, görməkdəyдинiz

8. Eyləmin şərt şəkli:

- i. **sadə şərt şəkli:** kök + -sa, -sə → açsam, görsən
- ii. **mürəkkəb şərt şəkli:** kök + -sa, -sə + idi → açsaydın, görsəydi

34-cü Dərs: Eyləmin Ümumi Şəkilləri

1. Eyləmin bacarıq şəkli: kök + -a, -ə + bilmək → yaza bilərəm, görə bilərsən, oxuya bilir, istəyə bildik
2. Eyləmin sorğu şəkli: eyləm + -mı, -mi, -mu, -mü → yazdınmı?, bildinmı?, goymuşsunuzmu?, gördünüzmü?

35-ci Dərs: Eyləmlik Bağlamalar

1. **-ıb, -ib, -ub, -üb (-yıb, -yib, -yub, -yüb):**

O kişi qurtarmayıb qoyub getdi.

2. **-anda, -əndə:**

Mən gedəndə kitabı apararam.

3. **-arkən, -ərkən (-yarkən, -yərkən, -ırkən, -irkən, -urkən, -ürkən, -yırkən, -yirkən, -yurkən, -yükən, -mışkən, -mişkən, -muşkən, -müsskən):**

Gecə yatmağa hazırlaşarkən göy guruldadi.

4. **dıqda, -dikdə, -duqda, -dükdə:**

Rəis içəri girdikdə hamı ayağa qalxdı.

5. **-dılqca, -dikcə, -duqca, -dükçə:**

Səttar xanın ölümü faciəsinə fikirləşdikdə insan təəssüflənir.

6. **-ıncə, -incə, -unca, -ünca (-yınca, -yincə, -yunca, -yüncə):**

Ana, əsgər gedən oğlu gözdən itincə dalınca baxdı.

7. **-alı, -əli (-yalı, -yəli):**

Sizin yerinizə qonaq gələli halım düzəlibdir.

8. **-madan, -mədən:**

Çalmadan oynayır.

9. **-mış, -miş, -muş, -müş:**

Müəllimin dərsi qurtarmamış zəng çalındı.

- 10. birinci eyləm “-ar, -ər”, ikinci eyləm “-maz, -məz”:**

Uşaq evə çatar-çatmaz su istədi.

- 11. -caq, -cək:**

Elnaz evə yetişcək uzanıb yatdı.

- 12. -andan, -əndən (-yandan, -yəndən):**

Su başdan aşandan sonra ya bir qarış, ya da bir arşın.

- 13. -an, -ən (-yan, -yən):**

Uşaq dərsi oxuyan kimi başa düşdü.

- 14. -araq, -ərək (-yaraq, -yərək):**

Babək xalqın haqsızlığını və əzilməsini düşünərək ayağa qalxdı.

- 15. -ana, -ənə:**

Qatar gələnə qədər gözləməliyəm.

- 16. -dışı, -diyi, -duğu, -düyü:**

Yazdığını kimin danış. Gördüyün kimin söylə.

36-cı Dərs: Zərf

Cümlələr içindəki iş və hərəkətin necə icra olunmasını, icra olunduğu zamanı, yeri, səbəbi, ... bildirən sözlərə zərf deyilir.

1. Hərəkət tərzi zərfləri:

bu zərflər "*necə?*, *nə cür?*, *nə halda?*"-ya cavab verən zərflərdir.

- i. **sadə zərflər:** *düz, tez, dik, yavaş, ...*
- ii. **düzəltmə zərflər:** *bərkdən, tərsinə, şiddətlə, igidcəsinə, yavaşca, zoraklı, danışmaz, ...*
- iii. **mürəkkəb zərflər:** *gup-gup, dalbadal, birdən-birə, əl-ələ, ...*

2. Zaman zərfləri:

- i. sadə zərflər: *dünən, indi, ...*
- ii. düzəltmə zərflər: *hələlik, öncə, axşamdan, ...*
- iii. mürəkkəb zərflər: *tez-tez, o gün, axşam bası, aybaay, ...*

3. Yer zərfləri:

- i. sadə zərflər: *arxa, yan, ...*
- ii. düzəltmə zərflər: *yaxınlıqda, ortalığa, ...*
- iii. mürəkkəb zərflər: *orda, burda, bu evdə, hər yandan, bir yanda, ...*

4. Miqdar zərfləri:

- i. sadə zərflər: *az, çox*
- ii. düzəltmə zərflər: *bütünlüklə, dəfələrlə, arşınca, azdan, ...*
- iii. mürəkkəb zərflər: *az-az, bir-bir, bir ağız, ...*

Qaynaqça:

1. Xalqın danışiq dili.
2. "Müasir Ədəbi Azəri Dili", Dr. M.T. Zehtabi, Eldar-Aşına Yayınevləri, Təbriz, 1370 (1991).
3. "Azərbaycanca-Farsca Sözlük", B. Behzadi, Dünya Yayınevi, Tehran, 1369 (1990).
4. "Okul Sözlüğü", Türk Dil Kurumu, Ankara, 1994.